

**Təsdiq edilmişdir:
AGF-nin İcra Komitəsinin
18 fevral 2016-cı il tarixli Qərarı ilə**

AGF-nin Vitse-prezidenti Altay Həsənov



**“Azərbaycan Gimnastika Federasiyası”
İctimai Birliyinin
Gimnastların Lisenziyası üzrə
QAYDALARI**

Giriş

“Azərbaycan Gimnastika Federasiyası” İcrai Birliyinin (AGF) İcra Komitəsinin 18 fevral 2016-cı il tarixli iclasında gimnastlar üçün lisenziya (və ya “gimnast pasportu”) üzrə hazırkı Qaydalar təsdiq olunmuşdur.

Yarışlarda iştirakla bağlı ümumi hüquqlar və lisenziya

Rəsmi AGF yarışlarında və ya AGF-nin tanıdığı turnirlərdə aşağıdakı şərtlərə cavab verən gimnastlar iştirak edə bilər:

- ✓ Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klublara, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətlərinə mənsubiyyət;
- ✓ Azərbaycan Respublikasının vətəndaşlığına və ya Azərbaycan Respublikası ərazisində yaşamaq üçün icazə vəsiqəsinə sahib olma;
- ✓ AGF-nin Nizamnaməsinin tələblərini, İcra Komitəsinin müvafiq qərarları və təsdiq etdiyi sənəd və qaydalara əməl etmə və hörmətlə yanaşma;
- ✓ Gimnastika növləri üzrə AGF tərəfindən tərtib olunan və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən müvafiq il üçün təsdiq olunan Əsasnamələrdə qeyd olunmuş yaş həddinə uyğunluq və çıxış proqramına əməl etmə;
- ✓ AGF tərəfindən verilən etibarlı lisenziyaya sahib olma.

1. Lisenziya və ya “Gimnast Pasportu”

Azərbaycan Respublikası ərazisində keçirilən rəsmi AGF yarışlarında və ya AGF-nin tanıdığı turnirlərdə iştirak edə bilmək üçün bütün gimnastlar (yaş qrupları, yeniyetmələr və böyüklər) 7 (yeddi) yaşından etibarən AGF-nin etibarlı lisenziyasına malik olmalıdır (müvafiq yarış ilində 7 yaşı tamam olacaq gimnastlara da şamil olunur).

Hazırkı qaydalar “Gimnastika hamı üçün” növünə aid müəyyən Qala-konsertlər, şoular və nümunəvi çıxışlara tətbiq olunmur.

Aşağıdakı yarışlar bu Lisenziya Qaydaları əsasında rəsmi AGF yarışları kimi müəyyən olunur:

- Azərbaycan Çempionatı
- Azərbaycan Birinciliyi
- Bakı Çempionatı və Birinciliyi
- Bölgələrarası Kubok
- AGF tərəfindən tanınan digər yarışlar

2. AGF Lisenziyasını əldə etmək üçün şərtlər

AGF lisenziyası yalnız aşağıdakı tələblərə cavab verən gimnastlara verilir:

- Hazırkı Qaydaların 1-ci bəndində (Giriş) qeyd olunmuş şərtlərə uyğunluq;
- Lisenziya Qaydalarına əlavə olunmuş (AGF-nin lisenziyasını almaq üçün ərizə forması (Əlavə 1) və ya lisenziyanın yenilənməsi üçün ərizə forması (Əlavə 2)) müvafiq ərizə formasını şəxsən imzalama. Formanı imzalamaqla, gimnastlar:
 1. AGF-nin Nizamnaməsi, İcra Komitəsinin qərarları, bütün Qaydaları və onlara edilən düzəlişləri qəbul və riayət etməyə razılıq verir;

2. Doping nəzarətini həyata keçirən Azərbaycan Milli Anti-Doping Agentliyinə (AMADA)** müvafiq məlumatların təqdim olunmasına razılıq verir;
- Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və özü haqda AGF-də müsbət rəy yaratmış klublara, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətlərinə mənsubiyyət;
 - Ərizə formasında mənsub olduğu klubun müdir və ya müdir müavininin imzasının olması.
 - AGF-nin lisenziyası / gimnast pasportuna malik olan hər hansı bir gimnast, həmin sənəddə qeyd olunan idman cəmiyyəti və ya klubundan digərinə keçdikdə, yeni seçdiyi klub AGF-yə onun lisenziya alması üçün müraciət etməlidir. Bu cür hallarda, yuxarıda qeyd olunan sənədlərlə yanaşı, müvafiq gimnastın əvvəl təmsil etdiyi idman cəmiyyəti və ya klubun digərinə keçməsi haqda yazılı razılığı da təqdim olunmalıdır. Belə bir razılıq təqdim edilmədiyi təqdirdə, gimnasta 1 (bir) il müddətində lisenziya verilməyəcək və yarışlara buraxılmayacaq.
Razılığın olması və 1 (bir) il müddəti, əvvəllər hər hansı bir idman cəmiyyəti və ya kluba mənsub olmuş, lakin həmin klub tərkibində AGF-nin lisenziyasına malik olmayan gimnastlara şamil edilmir. Onlara, yeni seçdikləri idman cəmiyyəti və ya klub tərkibində AGF-nin lisenziyası dərhal verilə bilər.*
 - **AGF-nin lisenziyası / gimnast pasportuna malik olan hər hansı bir gimnastın təmsil etdiyi idman cəmiyyəti və ya klubun fəaliyyəti müəyyən səbəblərdən dayandırılarsa və ya ləğv edilərsə, həmin gimnastın seçdiyi yeni klubu təmsil etməsi üçün yazılı razılıq tələbi aradan qaldırılır və ona müvafiq klubu təmsil etməsini özündə əks etdirən AGF-nin lisenziyası / gimnast pasportu təqdim edilir. Bu halda yeni lisenziya kartının verilməsi ödənişsiz həyata keçirilir.*****

4. Lisenziyanın yoxlanması

Qeydiyyat zamanı

Bu Qaydaların 2-ci bəndində sadalanan yarışların Təşkilat Komitələri bütün gimnastların lisenziyalarını ən gec yarışlarda iştirak üçün qeydiyyatdan son keçmə tarixinədək yoxlamalıdır.

AGF-nin Lisenziyasına sahib olmayan gimnastın qeydiyyatı qəbul olunmur.

Təşkilat Komitəsi sözügedən gimnastın mənsub olduğu klublar, gimnastika bölmələri və cəmiyyətlərini bu haqda məlumatlandırmalıdır.

Gimnastın AGF Lisenziyası yoxdursa, lakin ərizə forması müvafiq yarışın son qeydiyyatdan keçmə tarixinədək AGF-yə təqdim olunubsa, Təşkilat Komitəsi gimnasta yarışda iştirak etməyə icazə verə bilər.

Akkreditasiya zamanı

Akkreditasiya zamanı etibarlı AGF Lisenziyası təqdim etməyən gimnastın yarışda iştirak etməsinə icazə verilmir.

*AGF-nin İcra Komitəsinin 26.12.2016-cı il qərarı ilə əlavə edilmişdir.

**AGF-nin İcra Komitəsinin 09.12.2017-ci il qərarı ilə dəyişdirilmişdir.

***AGF-nin İcra Komitəsinin 10.05.2018-ci il qərarı ilə dəyişdirilmişdir.

Akkreditasiya zamanı gimnast AGF Lisenziyasını təqdim edə bilmədikdə, Təşkilat Komitəsi AGF-nin rəsmi veb saytında sözügedən gimnastın lisenziyasının etibarlı olub-olmamasını yoxlaya bilər.

Gimnast etibarsız lisenziya təqdim etdikdə və ya unudulmuş lisenziyanın etibarlılığının Təşkilat Komitəsi tərəfindən təsdiqi mümkün olmadıqda, idmançı yarışa buraxılmayacaq.

5. Lisenziyanın etibarlılığı

Lisenziya qüvvəyə mindiyi tarixdən iki il müddətində etibarlı sayılır.

6. Sığorta

AGF-nin İcra Komitəsinin 18 fevral 2016-cı il tarixində keçirilmiş iclasında bütün lisenziya sahiblərinə əlavə sığorta təklif edilməsi haqqında qərar qəbul edildi. Lisenziyaya malik gimnastlar üçün Sığorta ödənişi lisenziya haqqına heç bir təsiri olmadan AGF tərəfindən ödənilir.

Lisenziyaya malik gimnastlar məşq və yarış zamanı zədə alarsa, onlar 2000 manata qədər olan sığorta dəyərində Tibbi Yardım xidməti ilə təmin olunurlar.

Sığorta təminatına sahib zədələnmiş şəxsin vəziyyətindən asılı olaraq, o, ambulator şəraitdə və ya stasionarda ixtisaslaşdırılmış müalicə ilə təmin olunur:

- ilkin tibbi yardım
- ixtisaslaşdırılmış tibb müəssisəsinə daşınma
- yüksək ixtisaslı mütəxəssislər tərəfindən məsləhətləşmə
- Ambulator və ya stasionar şəraitdə tələb olunan müxtəlif ixtisaslaşdırılmış diaqnostik müayinələr:
 - instrumental – rentgen, USM, kompyuter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası və s.
 - laborator – ümumi analizlər, klinik testlər, koagulometriya və s.
- təcili tibbi yardım ambulator cərrahiyyə
- təcili hospitalizasiya, ikinəfərlik palatalarda yerləşdirilmə
- müalicə prosesində tələb olunan operativ müdaxilələr
- hər növ anesteziya
- ixtisaslaşdırılmış cərrahi əməliyyatlar:
 - travmatologiya
 - osteosintez
 - üz-çənə cərrahiyyəsi
- reanimasiya və intensiv terapiya şöbəsində müalicə
- stasionar şəraitdə müalicə edən həkimin təyin etdiyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş dərmanlarla təmin olunma
- sığorta şirkətinin həkim eksperti tərəfindən sığortalıya göstərilmiş tibbi xidmətin keyfiyyətinə nəzarət

AGF 4 ay öncə edilmiş xəbərdarlıqdan sonra istənilən zaman bu əlavə sığortanı ləğv etmək hüququnu özündə saxlayır.

7. Lisenziya sahiblərinin siyahısı - “AGF Lisenziyalarına Baxış” sistemi

Etibarlı lisenziya sahiblərinin siyahısının “AGF Lisenziyalarına Baxış sistemi” vasitəsilə AGF-nin veb saytında dərc edilməsi nəzərdə tutulur.

Bu siyahı avtomatik olaraq yenilənir və həmin vaxt etibarlı olan bütün lisenziyaları ehtiva edir. Müddəti bitmiş lisenziyalar sistemli şəkildə siyahıdan çıxarılır.

Dərc edilmiş informasiya aşağıdakı məlumatları ehtiva edir:

- Lisenziyanın nömrəsi
- Gimnastika növü
- Gimnastın tam adı (soyad və ad)
- Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klublar, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətləri
- Doğum tarixi
- Cinsi
- Lisenziyanın bitmə tarixi

8. Ərizə proseduru və lisenziya haqqı

Yalnız Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və özü haqda AGF-də müsbət rəy yaratmış klublar, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətləri öz gimnastlarına lisenziya almaq üçün müraciət edə bilərlər.

Ərizə forması hər bir gimnast üçün tələb olunur. Bu forma AGF-nin veb saytında əldə oluna bilər.**

Lisenziya, bütün sənədlər təqdim edildikdən sonra 7 iş günü*** ərzində verilir. Hər lisenziyaya görə ödəniş 99 AZN təşkil edir. Ödəniş “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na (16 dekabr 2016-cı il) müvafiq olaraq, AGF-nin bank hesabına köçürmə yolu ilə həyata keçirilir.*

Əgər lisenziya / gimnast pasportuna sahib olan idmançı, hazırkı Qaydaların 3-cü Maddəsinin 2-ci bəndinə əsasən bir idman cəmiyyəti və ya klubundan digərinə keçdikdə, yeni təmsil etdiyi idman cəmiyyəti və ya klubun əks olunduğu yeni kartın verilməsi ödənişsiz həyata keçiriləcək. Eyni gimnast müvafiq qaydalara riayət etməklə mənsub olduğu idman cəmiyyəti və ya klubu təkrarən dəyişdikdə, sözügedən gimnast hər bir təkrar olunan hal üçün 99 AZN məbləğində ödəniş etməlidir.****

Müəyyən gimnastika növü üzrə lisenziya / gimnast pasportuna sahib olan idmançı eyni zamanda hər hansı bir digər gimnastika növü ilə məşğul olaraq lisenziya / gimnast pasportunu əldə etdikdə, müvafiq lisenziyanın əldə olunması üçün 99 AZN məbləğində ödəniş etməlidir.*****

*AGF-nin İcra Komitəsinin 23.02.2017-ci il qərarı ilə əlavə edilmişdir.

**AGF-nin İcra Komitəsinin 09.12.2017-ci il qərarı ilə dəyişdirilmişdir.

***AGF-nin İcra Komitəsinin 09.12.2017-ci il qərarı ilə dəyişdirilmişdir.

****AGF-nin İcra Komitəsinin 09.12.2017-ci il qərarı ilə əlavə edilmişdir.

Müəyyən gimnastika növü üzrə lisenziya / gimnast pasportuna sahib olan idmançı gimnastika növünü dəyişərək, digər gimnastika növü ilə məşğul olmaq istərsə, onun hazırkı növ üzrə lisenziyası ləğv olunur və ona yeni növ üzrə lisenziya / gimnast pasportu ödənişsiz təqdim olunur. Eyni gimnast təkrarən növünü dəyişərsə, sözügedən idmançı hər bir təkrar olunan hal üçün 99 AZN məbləğində ödəniş etməlidir.*

Ərizə forması gimnast tərəfindən imzalanmalıdır. 18 yaşına çatmamış ərizəçinin bütün razılıq formaları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qanuni təmsilçisi tərəfindən də imzalanmalıdır.

Ərizə formaları tamamlanıb, imzalanıb və müvafiq üzv klub, gimnastika bölmələri və cəmiyyətlərinin müdiri və ya müdir müavini tərəfindən möhürlənərək tələb olunan digər sənədlər (doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyəti vəsiqəsinin surəti (xarici vətəndaşlar isə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqəsinin surəti), 2 ədəd fotosəkil (3*4 ölçüsündə, ağ fonda)) və ödənişlə birlikdə AGF-nin ofisinə təqdim olunmalıdır.

Ödəniş haqqına lisenziyanın hazırlanması və təqdim olunması, Lisenziya sahiblərinin "AGF Lisenziyalarına Baxış" sisteminin siyahısına daxil olmasını ehtiva edir.

9. Ərizə forması üçün tələb olunan məlumatlar

AGF-nin lisenziyasını əldə etmək məqsədilə müvafiq klub, gimnastika bölmələri və ya cəmiyyətləri tərəfindən lazımi qaydada doldurulan ərizə forması üçün aşağıdakı məlumatlar tələb olunur:

- Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klublar, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətlərinin adı
- Gimnastın soyadı
- Gimnastın adı
- Gimnastın ünvanı, poçt indeksi, şəhər/rayon/bölgə
- Gimnastın elektron poçt ünvanı və əlaqə nömrəsi**
- Növ (Kişi idman gimnastikası (KİG), qadın idman gimnastikası (QİG), bədii gimnastika (BƏG), batut gimnastikası (BAG), aerobika gimnastikası (AEG) və akrobatika gimnastikası (AKG))
- Doğum haqqında şəhadətnamə / şəxsiyyət vəsiqəsi / xarici vətəndaşlar isə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqəsinin nömrəsi, verildiyi orqan və etibarlılığı
- Cinsi
- Doğum tarixi
- 2 ədəd fotosəkil (3*4 ölçüsündə, ağ fonda)***
- ~~Doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti (xarici vətəndaşlar isə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqəsinin surəti)**~~

*AGF-nin İcra Komitəsinin 09.12.2017-ci il qərarı ilə əlavə edilmişdir.

**AGF-nin İcra Komitəsinin 09.12.2017-ci il qərarı ilə çıxarılmışdır.

***AGF-nin İcra Komitəsinin 09.12.2017-ci il qərarı ilə əlavə edilmişdir.

- Gimnastın imzası (və əgər gimnast azyaşlıdırsa, hüquqi nümayəndəsinin imzası)
- AGF-yə üzv Azərbaycan ərazisində qeydiyyatdan keçmiş klublar, AGF tərəfindən tanınan gimnastika bölməsi və cəmiyyətin müdiri və ya müdir müavininin imzası
- AGF-yə üzv Azərbaycan ərazisində qeydiyyatdan keçmiş klublar, AGF tərəfindən tanınan gimnastika bölməsi və cəmiyyətin möhürü

Müvafiq klub, gimnastika bölməsi və cəmiyyət ərizə formasında nəzərdə tutulmuş hər hansı və ya bütün məlumat və sənədlərə görə tam məsuliyyət daşıyır. Bu məlumatın AGF-nin rəsmi veb saytında dərc olunması nəzərdə tutulur.

10. Lisenziyanın məzmunu

Lisenziya 85mm x 55mm ölçüsündə plastik kartdır və aşağıdakı məlumatları əks etdirir:

- AGF-nin loqosu və tam adı
- Gimnastın fotosəkli
- Lisenziya nömrəsi
- Klub, AGF tərəfindən tanınan gimnastika bölməsi və cəmiyyəti
- Gimnastın tam adı
- Doğum tarixi
- Cinsi
- Növ (KİQ, QİG, BƏG, BAG, AEG və AKG)
- Vəzifəsi

11. Lisenziyanın yenilənməsi

Lisenziya qüvvəyə mindiyi tarixdən iki il müddətində etibarlı sayılır. Lisenziyanın yenilənməsi üçün ərizələr onun son istifadə tarixindən 1 ay öncə qəbul edilir. Əgər yenilənmə bu müddət ərzində baş verərsə, lisenziyanın etibarlılıq müddəti son istifadə tarixindən iki il müddətinə qədər uzadılır. Yenilənmə istifadə tarixi bitmiş lisenziyaya şamil olunursa, lisenziyanın etibarlılıq müddəti yenilənmənin qüvvəyə mindiyi tarixdən iki il ərzində qüvvədə olmalıdır.

Lisenziyanı yenilədikdə “Lisenziyanın yenilənməsi üçün ərizə forması” doldurulmalıdır. Formadakı yenilənmiş məlumatlar AGF-nin veb saytında, gimnastın profilində əldə oluna bilər.

Gimnastın lisenziyası yeniləndikdə, etibarlılıq müddəti artırılmaqla, ona yeni kart verilir.*

Hər bir lisenziya yenilənməsinə görə ödəniş məbləği 99 AZN təşkil edir və AGF-nin bank hesabına köçürmə yolu ilə həyata keçirilir.**

12. Lisenziya kartının itirilməsi

Lisenziya kartı itirildiyi təqdirdə, AGF dərhal məlumatlandırılmalıdır və itirilmiş kartı əvəz etmək üçün yeni kart (ərizə forması təqdim olunmadan) verilməlidir.

*AGF-nin İcra Komitəsinin 26.12.2016-cı il qərarı ilə dəyişdirilmişdir.

**AGF-nin İcra Komitəsinin 23.02.2017-ci il qərarı ilə əlavə edilmişdir.

Yeni kart əldə etmək üçün klublar, gimnastika bölmələri və cəmiyyətlər tərəfindən 49 AZN məbləğində haqq ödənilməlidir.

13. AGF-nin Lisenziya Qaydalarının pozulması

Bu Qaydaların 2-ci maddəsində qeyd edildiyi kimi, lisenziya məcburidir və bütün rəsmi AGF yarışlarında və AGF-nin tanıdığı turnirlərdə təqdim olunmalıdır. Azərbaycan Respublikası ərazisində keçirilən yarışlara nəzarət hər bir yarışın Təşkilat Komitələrinin öhdəliyindədir.

Təşkilat Komitəsi AGF-nin dəstəyi ilə keçirilən yarışlarda AGF-nin Lisenziya Qaydalarının tətbiq edilməsi üçün məsuliyyət daşıyır.

Lisenziya Qaydaları pozulduğu halda, başqa sözlə gimnast yarışda etibarsız və ya qüvvədə olmayan lisenziya ilə iştirak edərsə, o yarışlardan kənarlaşdırılır, medallar və mükafatlar geri qaytarılır.

Lisenziya Qaydalarının hər bir pozulması halına görə, Təşkilat Komitəsi 2000 AZN məbləğində cərimə olunur. Həmin Təşkilat Komitəsi tərəfindən təkrar pozulma halı baş verdikdə, AGF-nin İntizam Komissiyasına müraciət olunur.

Lisenziya sahibinə qarşı intizam sanksiyası tətbiq olunduqda, AGF lisenziyanı ləğv etmək hüququnu özündə saxlayır.

Hazırkı Lisenziya Qaydaları İcra Komitəsinin 18 fevral 2016-cı il tarixində keçirilən iclasında təsdiq olunmuşdur. Bu Qaydalar 1 aprel 2016-cı il tarixindən qüvvəyə minir.



Klub, gimnastika bölməsi, cəmiyyət			
Təşkilatın əlaqədar şəxsi	Tam adı:	E/poçtu:	
Gimnast	Cinsi:	Soyadı:	Adı:
Doğum tarixi (gün/ay/il)			
Gimnastika növü			
Ünvan	Küçə:		
	Poçt indeksi:	Şəhər:	Bölgə/rayon:
E/poçtu və ya əlaqə nömrəsi:			
Şəxsiyyət vəsiqəsi	Nömrə:	Bitmə tarixi:	Vətəndaşlığı:

TƏSDİQ VƏ RAZILAŞMA

Mən, AGF-yə üzv olan, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klub, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölməsi və ya cəmiyyətinin üzvü, rəsmi AGF yarışı və ya AGF-nin tanıdığı digər turnirlərin iştirakçısı kimi, bununla aşağıdakıları təsdiq edir və razılaşıram:

- Mən, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Anti-doping Qaydalarını əldə etdim və nəzərdən keçirdim. Onun bütün müddəalarını və edilmiş düzəlişləri qəbul edir və onlara riayət etməyə razılığımı verirəm. Bu qaydalar FIG-nin (www.fig-gymnastics.com) veb-saytında əks olunmuşdur.
- Mən, AGF tərəfindən mənim haqqımda müvafiq məlumatların AMADA-ya ötürülməsini, lazımı vaxtda doping nəzarətindən keçməyimi qəbul edir və öz razılığımı bildirirəm.
- Mən təsdiq edirəm və razılaşıram ki, FIG-nin Anti-Doping Qaydaları əsas götürülərək, AGF-nin İntizam Komissiyası mənə qarşı sanksiyalar tətbiq etmək hüququna malikdir.
- Mən, həmçinin təsdiq edir və razılaşıram ki, FIG Anti-Doping Qaydalarına uyğun olaraq AGF-nin İntizam Komissiyası tərəfindən verilmiş qərarla bağlı hər hansı bir mübahisəli hal meydana gəldikdə, qərar üzrə Apellyasiya şikayəti AGF-nin İcra Komitəsinə təqdim oluna bilər.
- Mən, təsdiq edirəm və razılaşıram ki, AGF-nin Apellyasiya şikayəti üzrə İcra Komitəsinin qərarı qəti və yerinə yetirilməsi məcburidir.
- Mən, bununla AGF tərəfindən mənə əlavə sığorta təklif olunmasından xəbərdar olduğumu və AGF-nin Gimnastların Lisenziyası üzrə Qaydalarda nəzərdə tutulan xidmətlərlə tanış olduğumu təsdiq edirəm. Mən, həmçinin AGF-nin 4 ay öncə edilmiş xəbərdarlığından sonra istənilən zaman bu əlavə sığortanı ləğv etmək hüququnu özündə saxladığı haqda məlumatlıyam.
- Mən, bu formada qeyd olunan Təsdiq və Razılaşmaları oxumuşam və başa düşmüşəm.

GİMNASTIN İMZASI

QANUNİ NÜMAYƏNDƏSİNİN İMZASI

əgər gimnastın yaşı 18-dən azdırsa

Bunu imzalamaqla gimnast AGF-nin Nizamnaməsi, İcra Komitəsinin qərarları, AGF tərəfindən əsas götürülən Beynəlxalq Gimnastika Federasiyasının Akkreditasiya Qaydaları, və AGF-nin bütün müvafiq Qaydaları və onlara olunan düzəlişləri qəbul və riayət etməyə öz razılığını verir.

Xahiş olunur hazırkı forma ilə yanaşı, doğum haqqında şəhadətnamə, etibarlı şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar isə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqəsinin) surətlərini və 2 ədəd rəngli fotosəkil (3*4 ölçüsündə, ağ fonda) AGF-nin ofisinə təqdim edəsiniz.

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klub, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətlər ərizə formasında təqdim olunmuş hər bir və bütün məlumata və sənədlərə görə tam məsuliyyət daşıyır. Ərizə forması doldurulub, vaxtında imzalanıb və müvafiq klubun, gimnastika bölməsinin və ya cəmiyyətin müdiri və ya müdir müavini tərəfindən möhürlənərək geri göndərilməlidir. Ərizə forması gimnast tərəfindən imzalanmalıdır. 18 yaşına çatmamış ərizəçinin bütün razılıq formaları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qanuni təmsilçisi tərəfindən də imzalanmalıdır.

Tarix

Klub/cəmiyyətin
Möhürü

Klub/cəmiyyətin səlahiyyətli
şəxsinin imzası

Müdir və ya müdir müavinin imzası

Klub/cəmiyyətin tam adı

ƏLAVƏ II AGF-nin lisenziya qaydaları – Lisenziyanın yenilənməsi üçün Ərizə Forması



Klub, gimnastika bölməsi, cəmiyyət			
Təşkilatın əlaqədar şəxsi	Tam adı:	E/poçtu:	
Gimnast	Cinsi:	Soyadı:	Adı:
Doğum tarixi (gün/ay/il)			
Gimnastika növü			
Ünvan	Küçə:		
	Poçt indeksi:	Şəhər:	Bölgə/rayon:
E/poçtu və ya əlaqə nömrəsi:			
Şəxsiyyət vəsiqəsi	Nömrə:	Bitmə tarixi:	Vətəndaşlığı:

TƏSDİQ VƏ RAZILAŞMA

Mən, AGF-yə üzv olan, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klub, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölməsi və ya cəmiyyətinin üzvü, rəsmi AGF yarışları və ya AGF-nin tanıdığı digər turnirlərin iştirakçısı kimi, bununla aşağıdakıları təsdiq edir və razılaşıram:

- Mən, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Anti-doping Qaydalarını əldə etdim və nəzərdən keçirdim. Onun bütün müddəalarını və edilmiş düzəlişləri qəbul edir və onlara riayət etməyə razılığımı verirəm. Bu qaydalar FIG-nin (www.fig-gymnastics.com) veb saytında əks olunmuşdur.
- Mən, AGF tərəfindən mənim haqqımda müvafiq məlumatların AMADA-ya ötürülməsini, lazımı vaxtda doping nəzarətindən keçməyimi qəbul edir və öz razılığımı bildirirəm.
- Mən təsdiq edirəm və razılaşıram ki, FIG-nin Anti-Doping Qaydaları əsas götürülərək, AGF-nin İntizam Komissiyası mənə qarşı sanksiyalar tətbiq etmək hüququna malikdir.
- Mən, həmçinin təsdiq edir və razılaşıram ki, FIG Anti-Doping Qaydalarına uyğun olaraq AGF-nin İntizam Komissiyası tərəfindən verilmiş qərarla bağlı hər hansı bir mübahisəli hal meydana gəldikdə, qərar üzrə Apellyasiya şikayəti AGF-nin İcra Komitəsinə təqdim oluna bilər.
- Mən, təsdiq edirəm və razılaşıram ki, AGF-nin Apellyasiya şikayəti üzrə İcra Komitəsinin qərarı qəti və yerinə yetirilməsi məcburidir.
- Mən, bununla AGF tərəfindən mənə əlavə sığorta təklif olunmasından xəbərdar olduğumu və AGF-nin Gimnastların Lisenziyası üzrə Qaydalarda nəzərdə tutulan xidmətlərlə tanış olduğumu təsdiq edirəm. Mən, həmçinin AGF-nin 4 ay öncə edilmiş xəbərdarlığından sonra istənilən zaman bu əlavə sığortanı ləğv etmək hüququnu özündə saxladığı haqda məlumatlıyam.
- Mən, bu formada qeyd olunan Təsdiq və Razılaşmaları oxumuşam və başa düşmüşəm.

GİMNASTIN İMZASI

QANUNİ NÜMAYƏNDƏSİNİN İMZASI

əgər gimnastın yaşı 18-dən azdırsa

Bunu imzalamaqla gimnast AGF-nin Nizamnaməsi, İcra Komitəsinin qərarları, AGF tərəfindən əsas götürülən Beynəlxalq Gimnastika Federasiyasının Akkreditasiya Qaydaları, və AGF-nin bütün müvafiq Qaydaları və onlara olunan düzəlişləri qəbul və riayət etməyə öz razılığını verir.

Xahiş olunur hazırkı forma ilə yanaşı, doğum haqqında şəhadətnamə, etibarlı şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar isə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqəsinin) surətlərini və 2 ədəd rəngli fotosəkil (3*4 ölçüsündə, ağ fonda) AGF-nin ofisinə təqdim edəsiniz.

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klub, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətlər ərizə formasında təqdim olunmuş hər bir və bütün məlumata və sənədlərə görə tam məsuliyyət daşıyır. Ərizə forması doldurulub, vaxtında imzalanıb və müvafiq klubun, gimnastika bölməsinin və ya cəmiyyətin müdiri və ya müdir müavini tərəfindən möhürlənərək geri göndərilməlidir. Ərizə forması gimnast tərəfindən imzalanmalıdır. 18 yaşına çatmamış ərizəçinin bütün razılıq formaları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qanuni təmsilçisi tərəfindən də imzalanmalıdır.

Tarix

Klub/cəmiyyətin
Möhürü

Klub/cəmiyyətin səlahiyyətli
şəxsinin imzası

Müdür və ya müdir müavinin imzası

Klub/cəmiyyətin tam adı